

Cari hesab üçün tariflər
(Fiziki şəslər üçün)

Xidmətlər		Tariflər	
Hesabların açılması və aparılması		(AZN/USD/EUR/GBP/RUB)	
Cari hesabın açılması	resident	5 AZN*	
	qeyri-rezident	50 AZN	
Eyni valyutada hər növbəti hesabın açılması		10 AZN	
Cari hesabın aparılması-aylıq	0-100 AZN		
1 (bir) təqvim ili və daha artıq müddət ərzində müştəri tərəfindən əməliyyat aparılmayan hesablardan tutulan xidmət haqqı *Hesab qalığı 5 AZN-dən az olduğu halda xidmət haqqı hesab qalığı həcmində müəyyən olunur.		5 AZN aylıq	
Sənədlərin arxivdən qaldırılması	hər 6 (altı) ay üzrə	30 AZN	
Məktub və arayışların verilməsi	15 AZN		
Borca dair arayışların verilməsi	20 AZN		
Hesab üzrə çıxarış	son əməliyyat tarixinədək 1 ay ərzində	pulsuz	
	son əməliyyat tarixinədək 1 aydan artıq müddətə	5 AZN	
Hesabdan SWIFT çıxarış (MT940)	birdəfəlik	10 AZN	
	mütəmadi	100 AZN aylıq	
Bankın tranzit hesabında vəsaitin saxlanmasına görə komissiya (aylıq) *Komissiya Bankın ödəniş terminallarında həyata keçirilən HÖP ödənişlər üzrə formalaşan və ödəniş müddəti 2 ildən yuxarı ödənişlərə tətbiq olunur.	0,5%-i min.5 AZN		
Nağd vəsaitlərlə əməliyyatlar	AZN/USD/GBP	EUR*	
Hesaba nağd vəsaitin qəbulu	pulsuz	1% *(komissiya haqqı hesaba nağd 500 EUR –luq əskinasın mədaxili zamanı tutulur.EUR valyutasında digər əskinaslar üzrə komissiya haqqı-0%	
Nağd vəsaitin verilməsi (nağd mədaxil olunmuş)		Milli valyutada (AZN)	Xarici valyutada (USD/EUR/GBP)
	birdəfəlik	pulsuz	
	mütəmadi	razılaşma əsasında	
Nağd vəsaitin verilməsi (köçürmə yolu ilə daxil olduqda)	0.7%		
Qiymətlilərin İnkassasiyası (Bakı, Abşeron və Sumqayıt ərazisində)	birdəfəlik	50 AZN	
	uzunmüddətli	razılaşma əsasında	
Metal pulların qəbulu və dəyişdirilməsi	birdəfəlik	10 AZN-dən çox olduqda 5%; (yalnız 10 AZN-dən çox olan vəsaitlər dəyişdirilir)	nəzərdə tutulmayıb
	uzunmüddətli		nəzərdə tutulmayıb
Yararsız əskinazların qəbulu	Pulsuz	nəzərdə tutulmayıb	
Köçürmələr		Milli valyutada (AZN)	Xarici valyutada (USD/EUR/GBP/RUB)
Bankdaxili köçürmələr	filiallarda-öz hesabları arası	pulsuz	
	myAccess tətbiqi vasitəsi ilə - öz hesabları arası/digər müştərilərin hesablarına	pulsuz	
	digər müştərilərin hesablarına-filiallarda	0.02%(min.1AZN-max 50 AZN)	0.02%(min.1 USD ekv.-max 50 USD ekv.)
Respublika daxili köçürmələr	filiallarda	0.12%(min.5 AZN-max 180 AZN)	0.3%(min.25 USD ekv.,max.500 USD ekv.) əlavə MBX 25 USD ekv.

	myAccess tətbiqi vasitəsi ilə	0.1% (min.0.90 AZN- max 120 AZN)	0.3%(min.20 USD ekv., max. 400 USD ekv.) əlavə MBX 25 USD ekv.
Respublikadan kənara köçürmələr	filiallarda	-	0.3%(min.25 USD ekv, max. 500 USD ekv.) əlavə MBX 25USD ekv.
	myAccess tətbiqi vasitəsi ilə	-	0.3%(min.20 USD ekv., max. 400 USD ekv.) əlavə MBX 25USD ekv.
	Avtomobil alışı ilə köçürmələr Tarif 10.03.2025-ci il tarixindən qüvvədə olacaq. myAccess tətbiqi vasitəsi ilə icrası mümkün deyil.	-	0.5%(min.55 USD ekv., max. 400 USD ekv.) əlavə MBX 25USD ekv.
Köçürmə təcili olduqda	filiallarda	7 AZN	10 USD ekv.**
	myAccess tətbiqi vasitəsi ilə	2 AZN	-
Multivalyutalı köçürmə (USD/EUR)	-	0.3% (min.25 USD ekv.)	
Müxbir bankların xərcləri (Respublika daxili və Respublikadan kənara köçürmələr) filialda və myAccess tətbiqi vasitəsilə	-	25 USD ekv.	
EUR və USD valyutasında Rusiya və Belarusiyaya köçürmə edilərkən vasitəçi bank “Raiffeisen Bank International AG” seçildikdə mövcud komissiya haqqına əlavə	-	55 USD ekv.	
İcra edilmiş ödənişlərin araşdırılması, dəyişdirilməsi və ləğvi	bankdaxili	pulsuz	10 USD ekv.
	banklararası***	10 AZN	60 USD ekv.
Təcili Pul Köçürmələri		Milli valyutada (AZN)	Xarici valyutada (USD/EUR/GBP/RUB)
Sürətli Pul Köçürmələri	WU, Zolotaya Korona	TPKS-nin tariflərinə uyğun	
AccessTransfer (kassada icra edildikdə)	3000 AZN/USD/EUR-qədər	0.4% (min.2 AZN)	0.4% (min.2 USD/EUR)
	3000.01-6000 AZN/USD/EUR	0.3% (min.11 AZN)	0.3% (min.11 USD/EUR)
	6000.01 AZN/USD/EUR-dan yuxarı	0.2% (min.15 AZN)	0.2% (min.15 USD/EUR)
Mübadilə əməliyyatları		Milli valyutada (AZN)	Xarici valyutada (USD/EUR/GBP/RUB)
Valyutanın nağd mübadilə məzənnəsi	Bankın gündəlik məzənnəsinə uyğun		
Valyutanın nağdsız (hesablararası) mübadilə məzənnəsi	Bankın gündəlik məzənnəsinə uyğun		

Seyflərin icarə tarifi			
Qutuların ölçüləri	1 ay	6 ay	12 ay
100 X 290 X 450	30 AZN	150 AZN	300 AZN
150 X 290 X 492	40 AZN	200 AZN	400 AZN
150 X 320 X 492			
200 X 290 X 450	50 AZN	250 AZN	500 AZN
240 X 290 X 450	60 AZN	300 AZN	600 AZN
300 X 320 X 492	70 AZN	350 AZN	700 AZN
450 X 320 X 492	90 AZN	450 AZN	900 AZN
Gündə 1 dəfədən artıq depozitariyə gəliş-hər gəlişə görə	5 AZN		
Açarların itirilməsinə görə cərimə	250 AZN		

E-manat, Milli Ön,ödəniş terminalı, M10-tətbiqi vasitəsi ilə və ya E-manat, Milli Ön online ödəniş vasitəsi ilə Debet kart, kredit kart hesabına, cari hesaba mədaxildə və kredit ödənişində əməliyyat komissiya haqqı: Hesaba 10 AZN-dən yuxarı məbləğdə vəsait mədaxil edildikdə 1% təşkil edir.

Qeyd: E-manat və Milli-ön ödəniş terminallarında və M10 tətbiqində hesaba mədəxil yalnız AZN valyutası ilə mümkündür. Maksimal tranzaksiya məbləği 14 999 AZN, minimal tranzaksiya məbləği əməliyyat növündən aslı olaraq 1 AZN təşkil edir.Ölverişli əmanət hesabına mədəxildə komissiya haqqı yoxdur.

Qeyri-rezident fiziki şəxs müştərilər üçün məhsul paketi tarifləri və şərtləri: Paketə aşağıdakı məhsullar daxildir.

Paketin müddəti 12 ay, qiyməti 99 AZN-dir.

- 2 valyutada cari hesab
- 1 valyutada My Card Premium
- Məktub (limitsiz)
- Hesabdan çıxarış (limitsiz)

Müştəri “Qeyri-rezident məhsul paketi” daxilində məhsul və xidmətlərdən “Qeyri-rezident məhsul paketi” aktivləşdirildikdən sonra 12 (on iki) ay ərzində istifadə edə bilər. Bu bənddə qeyd edilmiş müddət başa çatdıqdan sonra “Qeyri-rezident məhsul paketi” qüvvədən düşmüş hesab edilir. Qeyri-rezident məhsul paketi” Müştəri tərəfindən qeyd edilmiş məhsullar üzrə ilk bank hesabının açıldığı tarixdə aktivləşdirilir.

Müştəri “Qeyri-rezident məhsul paketi”ni əldə etdikdən sonra 12 (on iki) ay ərzində paketi aktivləşdirmədiyi təqdirdə paket qüvvədən düşmüş hesab ediləcəkdir.



Cari hesab üçün tariflər (Hüquqi şəxslər və Fərdi sahibkarlar üçün)		
Valyuta	AZN	USD/EUR/GBP/RUB
Cari hesabın açılması (fərdi sahibkar)		
Rezident	5 AZN*	
Eyni valyutada hər növbəti hesabın açılması	10 AZN	
Qeyri-rezident	5 AZN	
Müvəqqəti cari hesabın açılması (hüquqi şəxs)	pulsuz	
Cari hesabın açılması (hüquqi şəxs)		
Rezident	pulsuz	
Qeyri-rezident	pulsuz	
Eyni valyutada hər növbəti hesabın açılması	10 AZN	
Hüquqi şəxs Qeyri Hökumət Təşkilatı (QHT) olduqda hesabın açılması		
Qeyri–Hökumət Təşkilatlarına hesab açılması barədə qərar Baş Ofis tərəfindən qəbul edilir.		
Rezident	300 AZN	
Qeyri-rezident	400 AZN	
Cari hesabın aparılması		
Cari hesabın aparılması – aylıq	0-100 AZN	
Xüsusi hallarda müştərinin cari hesabının aparılması üçün xidmət haqqı təyin edilə bilər		
Hüquqi şəxs Qeyri Hökumət Təşkilatı (QHT) olduqda hesabın aparılması – aylıq	100 AZN	
1 (bir) təqvim ili və daha artıq müddət ərzində müştəri tərəfindən əməliyyat aparılmayan hesablardan tutulan xidmət haqqı *Hesab qalığı 5 AZN-dən az olduğu halda xidmət haqqı hesab qalığı həcmində müəyyən olunur.	5 AZN aylıq	
Cari hesablar üzrə “sms məlumat” xidməti	Aylıq xidmət haqqı hesabın valyutasından aslı olaraq hər hesab üzrə: 5 AZN ekvivalent (/USD/EUR/GBP/RUB)	
Hesab üzrə çıxarış		
son əməliyyat tarixinədək 1 ay ərzində	pulsuz	
son əməliyyat tarixinədək 1 aydan artıq müddətə	5 AZN	
Sənədlərin arxivdən qaldırılması (hər 6 ay üzrə)	30 AZN	
Məktub və arayışların verilməsi	15 AZN	
Borca dair arayışın verilməsi	20 AZN	
Audit üçün təsdiqedic məktub	15 AZN	
Hesabdan SWIFT çıxarış (MT940)		
birdəfəlik	10 AZN	
mütəmadi	100 AZN aylıq	
Cek kitabçası	10 AZN	

Nağd vəsaitlərlə əməliyyatlar			
Valyuta		AZN/ USD/GBP	EUR
Hesaba nağd vəsaitin qəbulu		Pulsuz	1%
Komissiya haqqı hesaba nağd 500 EUR-luq əskinasın mədaxili zamanı tutulur. EUR valyutasında digər əskinaslar üzrə komissiya haqqı 0% .			
Nağd vəsaitin verilməsi		AZN	USD/EUR/GBP
		0.6%	
Metal pulların qəbulu və dəyişdirilməsi	birdəfəlik	10 AZN-dən çox olduqda 5%(yalnız 10 AZN-dən çox olan vəsaitlər dəyişdirilir)	nəzərdə tutulmayıb
	uzunmüddətli		nəzərdə tutulmayıb
Mübadilə əməliyyatları			
(AZN/USD/EUR/GBP/RUB)			
Valyutanın nağd mübadilə məzənnəsi		Bankın gündəlik məzənnəsinə uyğun	
Valyutanın nağdsız (hesablararası) mübadilə məzənnəsi		Bankın gündəlik məzənnəsinə uyğun	

Köçürmələr		
Valyuta	AZN	USD/EUR/GBP/RUB
Bankdaxili köçürmələr		
myAccess tətbiqi vasitəsilə - öz hesabları arasındakı	Pulsuz	Pulsuz
myAccess tətbiqi vasitəsilə digər müştərilərin hesablarına	Pulsuz	xüsusi razılıq ilə
filiallarda - öz hesabları arasındakı	Pulsuz	Pulsuz
filiallarda - digər müştərilərin hesablarına	0,03% (min.1 AZN - max.50 AZN)	0,03% (min.ekv.1 USD - max. ekv.50 USD) xüsusi razılıq ilə
Respublika daxili köçürmələr		
myAccess tətbiqi vasitəsilə digər banklardakı öz hesablarına/digər hesablara	0,1% (min.0,90 AZN - max. 120 AZN)	0.3%(min.20 USD ekv.,max.400 USD ekv.) əlavə MBX 25USD ekv.
filiallarda digər banklardakı öz hesablarına/digər hesablara	0,12% (min.5 AZN - max. 180 AZN)	0.3%(min.25 USD ekv.,max.500 USD ekv.) əlavə MBX 25USD ekv.
Respublikadan kənara köçürmələr		
myAccess tətbiqi vasitəsilə	-	0.3%(min.20 USD ekv.,max.400 USD ekv.) əlavə MBX 25 USD ekv.
filiallarda	-	0.3%(min.25 USD ekv.,max.500 USD ekv.) əlavə MBX 25 USD ekv.
Təcili köçürmə		
myAccess tətbiqi vasitəsilə	2 AZN	-
filiallarda	7 AZN	ekv.20 USD
Multivalyutalı köçürmə		
Müxbir bankların xərcləri (Respublika daxili və Respublikadan kənara köçürmələr) filialda və internet banking vasitəsilə	-	ekv. 25 USD
EUR və USD valyutasında Rusiya və Belarusiyaya köçürmə edilərkən vasitəçi bank “Raiffeisen Bank International AG” seçildikdə mövcud komissiya haqqına əlavə	-	ekv. 55 USD
Müxbir bankların xərcləri müştərinin istəyi ilə tutulur.		
Xərclərin növləri: OUR – bütün xərclər ödəyən tərəfindən tutulur SHA – xərclər tərəflər arasında bölünür (birgə) BEN – bütün xərclər alan tərəfindən ödənilir (göndərilən vəsaitdən tutulur)		
İstisna: Multivalyuta və RUB valyutasında ödənişlər. Bu halda müxbir bankların xərcləri mütləq tutulur.		

Ödənişlərin araşdırılması, dəyişdirilməsi və ləğvi	10 AZN	ekv. 60 USD
Vəsaitin geri qaytarılması	pulsuz	ekv. 10 USD
Digər (3-cü) banklar tərəfindən əlavə qeyri-standart xərclər yarana bilər.		

myAccess sistemində bank əməliyyatlarının aparılması üçün gündəlik limitlər və myAccess xidmətinə qoşulma	
myAccess xidmətinə qoşulma	pulsuz
Hüquqi şəxslər üçün gündəlik limitlər	
Eyni valyutada öz hesablar üzrə köçürmə	1 000 000 AZN
Eyni valyutada bank-daxili digər müştərilərin hesablarına köçürmələr	1 000 000 AZN
Ölkədaxili köçürmə AZN ilə	1 000 000 AZN
Ölkədaxili köçürmə xarici valyutada	1 000 000 AZN
Ölkədən kənara köçürmə xarici valyutada	1 000 000 AZN
Fərdi sahibkarlar üçün gündəlik limitləri	
Eyni valyutada öz hesabları arası köçürmə	500 000 AZN
Eyni valyutada bank-daxili digər müştərilərin hesablarına köçürmə	500 000 AZN
Ölkədaxili köçürmə AZN ilə	500 000 AZN
Ölkədaxili köçürmə xarici valyutada	500 000 AZN
Ölkədən kənara köçürmə xarici valyutada	500 000 AZN
Gündəlik limitlər yalnız müştəri Ərizəsi əsasında dəyişdirilə bilər.	

E-manat, Milli Ön, ödəniş terminalı, M10-tətbiqi vasitəsi ilə və ya E-manat, Milli Ön online ödəniş vasitəsi ilə Debet kart, kredit kart hesabına, cari hesaba mədaxildə və kredit ödənişində əməliyyat komissiya haqqı: Hesaba 10 AZN-dən yuxarı məbləğdə vəsait mədaxil edildikdə 1% təşkil edir.

Qeyd:E-manat və Milli-ön ödəniş terminallarında hesaba mədaxil yalnız AZN valyutası ilə mümkündür. Maksimal tranzaksiya məbləği 14 999 AZN, minimal tranzaksiya məbləği əməliyyat növündən asılı olaraq 1 AZN təşkil edir.Əlverişli əmanət hesabına mədaxildə komissiya haqqı yoxdur.

09.09.2024-cü il tarixindən 01.03.2025-ci il tarixinədək yeni Biznes müştəriləri üçün keçirilən kampaniyanın şərtləri üzrə tariflər:

- Ölkə daxilində AZN valyutasında köçürmələr:**
MyAccess vasitəsi ilə hər əməliyyat üçün komissiya - 0.04% (min.0,4 AZN - max. 50 AZN)
- Ölkə xaricinə köçürmələr (SWIFT)**
MyAccess vasitəsi ilə hər əməliyyat üzrə komissiya - 0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.)
- Hesabdan nağd vəsaitin verilməsi üçün komissiya: 0.3%
- Mycard Business kartının sifariş üçün komissiya (hər kart üçün) - 10 AZN
- Biznes hesabın açılması üzrə:**
hər valyutada ilk hesab üçün komissiya - ödənişsiz,
eyni valyutada hər növbəti hesabın açılması üçün komissiya - 10 AZN
- Əmək haqqı layihələri üzrə əmək haqqı kartları - ödənişsiz
- 09.09.2024-cü il tarixdən başlamaqla kampaniyanın davam etdiyi müddətdə bankda ilk biznes hesabını açan müştəri hazırkı kampaniya çərçivəsində yeni biznes müştərisi hesab olunur.
- Fərdi sahibkar müştərisi biznes krediti götürmək üçün hesab açarsa bu kampaniyanın şərtlərindən faydalana bilməz.
- Kampaniya 09.09.2024-cü il tarixədək bankda valyutasından asılı olmayaraq biznes hesabı olan müştərilərə şamil edilmir və onlar kampaniya çərçivəsində yeni biznes müştərisi hesab olunmur.
- Hesab açıldığı tarixdən 6 ay ərzində Hüquqi şəxs və ya fərdi sahibkar olan Müştəri(lər)nin aylıq fəaliyyətindən formalaşan faktiki əldə edilən faydaya əsasən hesab tariflərinə (6 ay sonra) cədvəl 1 də qeyd edilən formada güzəşt tətbiq edilə bilər. Müştəridən əldə edilən fayda aşağıdakı cədvəldə qeyd edilən faydadən aşağı olarsa hesab üzrə tariflər standard tariflərə qaytarılacaq.

Əldə edilən fayda (6 ay)	Ölkə daxilində AZN valyutasında köçürmələr üzrə	Ölkə xaricinə köçürmələr	Nağd vəsaitin verilməsi
4 000-10 000	0.08% (min. 0.80 AZN, max. 90 AZN)	0.25% (min. 35 USD ekv. - max. 350 USD ekv.)	0.55%
10 001-15 000	0.07% (min. 0.70 AZN, max. 80 AZN)	0.22% (min. 35 USD ekv. - max. 300 USD ekv.)	0.45%
15 001-25 000	0.06% (min. 0.60 AZN, max. 70 AZN)	0.2% (min. 30 USD ekv. - max. 250 USD ekv.)	0.35%
>25 000	0.05% (min. 0.50 AZN, max. 60 AZN)	0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.)	0.30%

*** Kredit verilməsi və əmanət məbləğinin köçürülməsi üçün açılan hesablar istisna olmaqla.**

*****digər bankların mümkün xərcləri ancaq digər banklar tərəfindən meydana çıxdığı halda əlavə olaraq müştəridən tutulur. Benefisiar və ya Müxbir bank tərəfindən köçürmə geri qaytarıldıqda həmin bankların xərcləri müştəriyə qaytarılmır. Bu hallar baş verdikdə köçürmə üçün müştəridən tutulan komissiya haqqı müştəriyə geri qaytarılmır.**

Müxbir banklar tərəfindən tutulan əlavə xidmət haqqı və digər xərclər müştəri hesabından tutulur.

Tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər (əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa).